

FƏXRƏDDİN CƏFƏROV

Naxçıvan Dövlət Universiteti

E-mail: faxraddin_cafarov@mail.ru

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLLƏRİNDE NAXÇIVANDA SİYASİ VƏZİYYƏT

Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti illərində Naxçıvanda hökum sərən siyasi vəzivət, ermənilərin burada təsəddükleri vəhşiliklər o dövra aid sənəd və materialların da köməyi ilə geniş şəkildə işqalandırılmışdır. Həmçinin məqalədə AXC-nin sıxışından sonra SSRİ zamanında tarixi faktların təkrif olunmasına baxmayıaraq, müstəqillik dövründə o zaman yaşananlara həqiqi qiyomatının verilməsi, o dövrdə xalqımızın maruz qaldığı həqiqətlərini və böyük zəhmətlərin nəticəsi olaraq əldə olunan Naxçıvanın müxtəlifliyətinin böyük sənədlərdə dənizli icmaliyyətinin dikkatinə çatdırılmasına geniş yer verilmişdir.

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Naxçıvan, Araz Türk Cümhuriyyəti, müxtəlifliyət, erməni vəhşiliyi, Zəngəzur, Əlinca.

Başarıyyətdə azad yaşayan hər bir xalqın tarixində onun varlığını bildirən ən müqəddəs bir gün var. Bu da həmin xalqın azadlığı çıxlığı İstiqlal günüdür! Azərbaycan xalqının tarixdə belə bir müqəddəs və aziz bir günü 28 Maydır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan ediləsi haqqında 10 yanvar 2018-ci il tarixli sənəcəmində deyilir: "1918-ci mayın 28-də Azərbaycan xalqının hayatındə müslisiz hadisə baş vermiş, Mütəsləman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamus Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duygularını gücləndirməkla respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlanmışdır..." [1, 2018, 10 yanvar].

Azərbaycan Xalq Cümhuriyyəti illərində yanı, 1918 və 1920-ci illərdə Naxçıvan ölkəsində siyasi vəzivət bəs necə idi? 1918-ci ilin əvvəllərində İran-Iraq cəbhəsində ingilislərlə birləşmək istəyən general Andranik Ozanyanın qoşunları İranın Xoy mahalının yaxınlığında türklər tərafından ciddi mağlubiyətə uğrayaraq öz müttəfiqlərindən kömək almaq ümidi kəsməyərək onların İrandakı safları ilə əlaqə saxlayır, lakin heç bir müsbət cavab ala bilmir.

Təcavüzkar kimi Naxçıvan ölkəsinə soxulan Andranik Ozanyan Naxçıvandan başlayaraq Zəngəzur və Şuşayadək olan araziləri əla keçirməyə çalışır və 1918-ci il iyunun axırlarında Naxçıvana tərəf qayndır və Culfa ya galır. Andranik öz qərargahını Culfa da yerləşdirir. O, ingilislərlə birləşməyə çalışır. Andranikin ilk toqquşması Araz kənarında yerləşən Yayıçı, Aşağı Aza və Kərimquludzə kəndlərində oldu. "Borba" qəzetinin yazdığı kimi, Yayıçı kəndi darmadağın edilib, əhalisi qılıncdan keçirilmişdir. [2, 1918, 17 avqust]. Andranikin ilk təcavüzü Naxçıvan qazasının Araz çayı kənarında yerləşən Yayıçı və Aşağı Aza kəndləri olmuşdur. Ermenilər Yayıçı kəndində 4000 nəfərdən çox müsəl-

man ahalisini qırmışlar. Bir sözle dessək Andranikin quldur dəstələri Əlinçə və Gilançay boyunca 50-dən artıq kəndləri qarət edərək, ahalisini dərbədər salır.

Sonra isə Andranik təcavüz dəstəsi ilə Naxçıvan qazasında on çox əhaliyə malik olan Nehrəm kəndini mühəsirəyə alır. Özünü müdafiə tədbirinə başlayan nehrəmlilər son qətra qanları qalanadək vuruşmayı qarara alırlar. Çünkü kənddən çıxan yollar kəsilmiş, kənddən gələnə də imkan yox idi.

Andranikin Nehrəmə hücumu haqqında Nehrəm taborun iştirakçısı və qırmızı partizan Heydərqulu Həsənov öz xatirələrində yazar: "Andranikin qoşunları ilə əsas döyüş İmamzada tərəfdə gedirdi. Andranik cəhd edirdi ki, Nehrəm kəndinin kənarından keçib Təzəkəndən toplaşan 300 nəfərlik daşnak silahlı dəstəsi ilə birləşsin. Lakin nehrəmlilər buna imkan vermirdi. Yaxşı silahlanmış dəstələrimiz tabor komandanı Kərbəlayı Muxtar olında mauzer, kəhər atın belində mahəllələri gəzir, əhalini döyüşə qaldırır, atas nöqtələrinə patron, çörək, su çatdırırı" [3, v. 98-105]. Üç günlük qanlı vuruşmadan sonra Andranik qoşunu xeyli tələfətlə geri çəkilir. Nehrəm kəndini yarım mühəsirədə saxlayan Andranik əsas qüvvəsilə Naxçıvan şəhərinə gəlib, şəhərin şimalında harbi düşərgədə dayanır. Naxçıvan əhalisinin sakitlikla taşım olmayacağıni görün Andranik şəhərin həkimi Cəfərqulu xani, qazisi Şıxkarim ağanı və başqalarını yanına çağırıb taşım olmayı, silahların yiğilmasını tələb edir. Bunu eşdən əhali iğtişə qaldıraraq hər bir vasitə ilə müqavimət göstərir. Ümumiyyətlə bir neçə gün vuruşmadan sonra 1918-ci ilin iyulun əvvəllərində Andranik Naxçıvan qazasını tərk edərək Sisyana – Zəngazura çəkilir.

Andranikin qoşunları Naxçıvandından qaçarkən Sirab, Qahab və Karimquludəzə kəndlərinin əhalisini qırmış, canlarını qurtaranlar isə öz yurdlarından qaçaraq xilas olmuşlar.

Andranikin qoşunları Sirab kəndinə istiqamət aldığı vaxt Sirab kəndi ətrafında çoxlu qaçqın toplaşmışdı. Bunlar kəndin özündən, habelə uzaq və ətraf kəndlərdən gələnlər idilər.. On beş mindən artıq erməni qulduru silahsız, müdafiəsiz adamların üzərinə hücumu keçdi. Bir gün ərzində 10 mindən artıq günahsız adam qılıncdan keçirildi. Əgər bu qırğıın vaxtı Duzdag tərəfdən açılan top şəşələrini Andranik eşitməsəydi, oradan bir nəfər də sağ qalmayıcayıdı. Andranik türklərin Naxçıvana gəlməsindən duyuq düşüb öz atları ilə birlikdə qaçmağa üz tutdu.

Bəlkə də tarix heç vaxt ermənilər tərəfindən tərədiliməş belə bir vəhşiliyin şahidi olmamışdı. Bu, ermənilərin azərbaycanlılara qarşı və "Yoldaşı" düzənlilikdə bir-birinin üstüne qalanmış meyitləri daşıyıb qurtarmaq mümkün olmurdı. Bu manzərəyə baxan hər bir kas dəhşətə galırıdı.

Sonra Andranikin quldur dəstələri Naxçıvanın kəndləri olan Qoşadiza, Şəkarabad, Qahab, Zeynəddin, Sirab, Qaraqala və sair kəndlərinə hücum edib əhalini qıraraq kəndləri talan edir, evləri yandırırlar. Ələcsəz qalan kənd əhalisi Sirab dağına pənah gətirir. Ora toplaşmış 460 nəfər kişi, qadın, uşaq daşnaklar tərəfindən öldürülür [3, v. 98-105].

Andranikin Naxçıvandından qaçmasının səhoblarından biri də Osmanlı türk qoşunlarının Şahtaxtı körpüsündən Naxçıvan torpağına girməsi idi. Türkiyənin 11 və 9-cu hərbi ekspedisiya qoşunları 1918-ci ilin iyul ayından noyabr ayına kimi Naxçıvanə arazisində dayanmışdır.

Ermeni təcavüzkarlarına qarşı Naxçıvan qazasına gələn türklərin Naxçıvanda Araz-Türk hökumətinin yaradılmasında da xidmətləri böyükdür. Belə ki, Qəmərli nahiyyəsində Rüstə boy tərəfindən elan olunan Araz-Türk Respublikasının bir neçə nümayəndələri oktyabrın 19-da Naxçıvana gələrək bu xəborin şəhər əhalisine yetirməklə Naxçıvanda Araz-Türk hökumətinin yaradılmasını və yerli nazirlərin seçilməsini bildirmişlər.

Həmin hadisənin şahidi olmuş və Naxçıvan müsəlman milli komitəsinin katibi işlamış Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" əlyazmasında qeyd edilir ki, "1918-ci il

oktyabr ayının 23-də Naxçıvan şəhəri Cami məscidində Naxçıvan milli komitəsinin sədri Mirzə Nasurulla Əməirovun sədriyi ilə keçirilən iclasın gündəliyində bir çox məsləhlərlə yanaşı əsas məsələlərdən biri də Naxçıvanda Araz-Türk Respublikasının yaradılması və Milli Şuranın təşkil olunması məsələsi müzakirə edilmişdir [4, s. 83-84].

Bələliklə, 1918-ci il noyabr ayının 3-də mərkəzi İğdır olmaqla Araz-Türk Respublikası quruldu. Naxçıvan rəsmi paytaxt olmasa da, idarəcilik, müdafiə işlərinin əksəriyyəti burada yerləşmişdir.

Az sonra mərkəzi Naxçıvana köçən bu hökumətin hüdudları Eçmiədzin, Uluxanlı, Sərdərabad, Qənarlı, Şəhur-Dərələyəz, Ordubad, Naxçıvan, Mehri və Sürməli bölgələrini əhatə edirdi.

1918-1919-cu illərdəki çox mürakkəb bir dövrə yaranmış və fəaliyyət göstərmiş Araz-Türk Respublikasının qısa müddətli fəaliyyəti nücasında əldə edilmiş nailiyyətlər təkcə o dövr üçün yox, Naxçıvan bölgəsinin sonrakı tələyi və galəcəyi üçün çox böyük əhəmiyyətə malikdir.

1918-ci ilin noyabr ayında İngilis-Amerika qoşunları İstanbulda, yunanlar isə Anatolya soxulurlar. Imperialist tacavüzkarlığına qarşı Mustafa Kamal paşanın başçılığı altında Türkiyədə istiqlaliyyət uğrunda müharibə başlandıqdan türk qoşunları Qafqazdan eləcə də Naxçıvan arazisində çəkilir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yani 1918-1920-ci illərdə ermaniların Naxçıvan, Şəhur-Dərələyəz və Ordubad bölgələrinə hücumları müdafiəsiz dinc ahalini qırmaq məqsədi güdən fasılız müharibə xarakteri almışdır.

Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasının, onların məqsəd və vəzifələrini izah etmək məqsədi ilə Zaqqafqaziyanın azərbaycanlılar yaşayış şəhər və qazalarına nümayəndə heyətləri göndərmək qərara alınır.

O vaxt Naxçıvan qazasına da nümayəndə göndərilmişdir. Azərbaycandan Naxçıvana göndərilmiş nümayəndlər içərisində Mirabbas Bağırovun Naxçıvan səfəri haqqında arxiv sənədlərində çox geniş məruzəsi vardır. İstədim həmin məruzədən bəzi sənətləri sizlərə çatdırıram.

Mirabbas Bağırov 24 yanvar 1919-cu il tarixli məruzəsində yazar ki, "mən Naxçıvana göndərilsək Gəncədə həbi nazirlik tərəfindən 1 alay komandiri (polkovnik) və 11 nəfər zabıt nümayəndə mənimlə yola düşdük. Onlara əmr edilmişdir ki, yolu elə getsinlər ki, bilinməsin. Biz Karyaginə (Cəbrayıla) gəldik. Yollar ermanılar tərəfindən tutulduğundan, biz İrana keçərək İranda Qəhrəman xanla, Uzan kəndində Tağı xan və Əsədulla xanla görüşdük. Onlar bizə bərəmət və ehtiram göstərildilər. Onlara Azərbaycan Respublikasının yaranmasından danışdıq. Yolüstü Ordubada məktub göndərdim və bildirdim ki, nə üçün gəlməmişəm. Araz çayını keçib gördük ki, hazır atlar vardır və bizi qarşılıqla adəm gəlməmişdir. Bizi Ordubad əhli çox təntənə ilə qarşıladılar. Nümayəndlər gəlməklərinin səbəbini onlara çatdıraraq Azərbaycan respublikasının yaranmasının tarixini izah etdilər.

Ordubad Milli Şurası, İceraiyyə komitəsi və Naxçıvandan təyin olunmuş komendant ilə idarə olunurdu. Ordubad Milli Şurası nümayəndlərə protokol təqdim edərək Azərbaycana birləşmələrini arzuladıqlarını bildirdilər. Ordubada gələndən beş gün sonra Culfiyə çıxdıq, oradan da qatarla Naxçıvana gəldik.

Naxçıvanda bizi çox təntənəli qarşıladılar. Fevral ayının 22-si saat 12-də biza çatdırıldılar ki, ingilis generalı bizi rəsmi görüşdə görəzdi. Mən, polkovnik və generalın yəvari onun qəbuluna gəldik. General öz kəməkçisi və tərcüməçisi ilə oturmuşdu. Orada eyni zamanda yerli hakimiyyətin sadri (Araz-Türk Respublikasının – F.C.) Cəfərəqulu xan və onun oğlu harbi komandanı Kəlbəli xan da var idi. General soruşdu ki, biz, nə məqsəd

ilə gəlmişik? Mənimlə görüşə gedən polkovnik izah etdi ki, yerli əhalinin arzusu və hərbi işlərin təşkili ilə əlaqədar, Azərbaycan Milli Şurasının göndərişi ilə gəlmişik.

General cavab verdi ki, bu ərazi hələ Azərbaycanın tərkibinə daxil olan hissə deyil və onun kimi məxsus olacağrı da hələ məlum deyil. Indi bura İngiltərənin general qubernatorluğuudur. Azərbaycan hökumətinin bura adam göndərməyə ixtiyarı yoxdur. Mən sizə qonaq kimi baxıram, qonaq kimi gəlmisiniz qonaq kimi də gedə bilərsiniz. Mən generalin icazası ilə danişmaga başladım. Mən bütün Avropa xalqları tərəfindən, xüsusi ilə ingilislər tərəfindən tanınmış və qəbul edilmiş kiçik xalqların öz təleyini müəyyən etmək prinsiplərini izah etdim. Məlumat verdim ki, yerli əhali, eləcə də bütün müsəlmanlar Azərbaycana hüsn-rəğbat basırlar.

Mən qeyd etdim ki, cənab general, İngiltərənin alicənab nümayəndələrindən biri kimi yerli əhalinin arzusunu həyata keçirəcəyinə inanırıq və ümid edirik.

General-qubernator söz verdi ki, bu barədə Tiflisə yazmalıdır və bunun üçün nümayəndələrin adlarını soruşub qeyd elədi. Fevralın 23-də məsciddə xalqın yığıncağı keçirildi. Orada hökumət üzvləri da iştirak edirdilər. Nümayəndələr 20 fevralda təntənəli ziyaftda nə barədə danişmişdilər, burada da o barədə (Azərbaycana birləşmək – F.C.) danişdilər. Xalq onları alqışlarla qarşıladı və yekdilliklə Azərbaycana birləşmələrini bildirərək xahiş etdilər ki, öz məmurlarını göndərsinlər" [4, v. 83].

1918-ci il iyun ayının 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabr ayının 16-da Bakıda öz işini yenidən bərpa edir. İclasda çıxış edən Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski Milli Şura üzvlərinə müraciət edərək bildirdi ki, hökumətin müəssisələr maclisini çağırmaq üçün hazırlıq işinə vaxtı çatmadığından Milli Şura bu işi öz üzərinə götürsün. Milli Şura bu təklif ilə razlaşır. Noyabrın 19-da Milli Şuranın M.Ə.Rəsulzadənin sədrliyi ilə keçən icasi 120 nəfərdən ibarət Parlament yaratmaq haqqında Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş qanun layihəsini qəbul edir. Milli Şura adından onun sədri tərəfindən imzalanmış "Bütün Azərbaycan əhalisine" müraciətnaməsi hazırlanır.

Müraciətnamədən göründüyü kimi Parlamentin açılışı 1918-ci il dekabr ayının 3-nə təyin olunmuşdur. Lakin Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları bu ərefədə Bakıya gəlmiş general Tomsondan istifadə edərək Azərbaycan parlamentinin açılmasına hər vasitə ilə mane olmağa çalışırdılar. General Tomasla aparılmış danışqlarla əlaqədar və qazalardan bütün deputatların vaxtında Bakıya gələ bilməməsini nazaara alaraq parlamentin ilk iclasının açılışı dekabr ayının 7-nə keçirilir. Həmin gün gündüz saat 10-da H.Z.Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qız məktəbinin binasında Azərbaycan parlamentinin ilk icasi təntənəli surətdə açıldı. Parlamentin iclasında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə böyük təbrik nitqi söyləyir. O, deyir: "Bizim qaldırduğumuz bayraqın üç rəngi: türk milli mədəniyyətini, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Bir kərə yüksələn bayraq bir daha enməz".

1919-cu ilin mart ayının 21-də Novruz bayramı gündündə erməni daşnak qoşunları böyük qüvvə ilə Naxçıvan torpaqlarına basqın etdilər. Bu vaxt ingilis-amerika qoşun nümayəndələri də onlara kömək edirdilər.

Naxçıvana göndərilen ingilis qoşunları Noraşen, Şahtaxtı, Naxçıvan, Culfa dəmir-yol stansiyasında və Şəhur-Dorələyəz şose yolunda yerləşdirilmişdir. Onların Naxçıvana gəlişinin əsas məqsədi Naxçıvanı "bitərəf zona" elan edib Ermənistən hakimiyyətinə vermek idi.

1918-ci və 1919-cu ilin əvvəllərində Qərbi Azərbaycanda, eləcə də Naxçıvan bölgəsində erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı edilən soyqırımı, qacqınlar

və ictimai-siyasi hadisələrlə bağlı Azərbaycan hökumətinə məlumat vermək üçün Bakıya nümayəndə heyəti göndərilir. Göndərilən nümayəndə heyətinin tərkibində Hüseyin Cavid da var idi [5, v. 68-69].

Nümayəndə heyətinin məlumatını alan Azərbaycan Nazirlər Şurasının sadri Fətəli xan Xoyski 3 aprel 1919-cu il tarixdə Tiflisdəki müttəfiq qüvvələri komandanı general Tomsona məktub göndərir. Həmin məktubda F.X.Xoyski yazırı: "İrəvan quberniyası müsəlman əhalisinin nümayəndələrinin xahişini nazərə alaraq, hökumətimiz vəzifyatları çox ağır olan ermənilərlə toqquşmalar zamanı zərər çekmiş qaçqınların ehtiyacını ödənək üçün 1 min manat ayrılmamasını qərara alır.

Həmin 1 min manat təyinat yerinə çatdırmaq və qaçqınlara kömək etmək üçün onların vəzifyəti barədə ətraflı məlumat toplaması məqsadılıq hökumətimiz tərəfindən Naxçıvan, Şərur, Sürməli, Vedibasar və Məllistən rayonlarına Teymur bəy Makinski, Rauf bəy Izmailov və doktor Qənizəzə tərkibli nümayəndə heyəti göndərməsi qərara alınır.

Hökumət nümayəndə heyəti ilə birlikdə müsəlman qaçqınlarının vəzifyəti barəsində hökuməti xəbərdar etmək məqsadılıq Bakıya gəlmiş, həmin rayonların müsəlman əhalisinin nümayəndələri Bağır Rzayev, Məhərrəm Əliyev, Hüseyin Cavid, Əsəd Manafov, Bahran xan Əziz Naxçıvanski Naxçıvana qayıdır. Bunları Siza çatdıraraq, Siz Hazratlərdən xahiş edirəm ki, aşağıdakı talimatları verərsiniz: 1) Nümayəndə heyətinin həmin rayonlarda maneəsiz getməsi və qayıtması haqqda; 2) İngilis əsgərlərinin onları yolda mühafizə etməsi haqqda; 3) Onlara köməklilik etmək məqsadılıq onların yerlərdəki İngilis hökumətinin adına məktubla təchiz olunması haqqda. Fürsatdan istifadə edib, Siza öz hörəmətimi bildirirəm F.X.Xoyski" [4, v. 68-69].

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan ölkəsində siyasi hadisələrdən biri də İngilislərin 1919-cu ildə Naxçıvanın "bitarəf zona" elan etməsidir. Belə ki, qeyd etdiyimiz kimi 1919-cu ilin əvvəllərində İngilis imperialistləri Naxçıvana "bitarəf zona" elan edib daşnak Ermanistanın hakimiyyətinə verən məqsadılıq Naxçıvan qəzasına gəlmışlar.

1919-cu ilin aprel ayında Ermanistanda İngilis və Amerikalıların fəaliyyətdə olan ali komissarı Vilyam Haskel Naxçıvana "bitarəf zona" elan edib daşnak hökumətinin təbəliyinə verilməsini icra etməyə başlayır və Naxçıvana İngilis və erməni daşnak qoşunu yeridilir. Erməni hökumətinin nümayəndəsi Varşamyan Naxçıvana qubernator təyin edilir.

Naxçıvana gələn İngilis generalı E.Devi 1919-ci il may ayının 5-də Naxçıvan və Şərur qazalarında yaşayan müsəlmanları yiğib mitinq keçirir və bildirir ki, müsəlmanlar Ermanistan hökumətinin rəhbərliyinə tabe olmalıdır.

General E.Devinin irali sürdüyü bu təklifin hər tərəflə təhlilindən sonra şəhərin nüfuzlu adamlarında Hacı Həsənli mitinqdə çıxış edib demişdir: "Mən şəhər əhalisi adından deyirəm, biz daşnak hakimiyyətini qəbul edib ona tabe olmayıcağıq". İngilislərin Naxçıvanda yaratdığı İngilis-daşnak harbi hökuməti əhalinin milli mənliyini təhqir edir, bir çox demokratik fikirli adamları, harbi rəsədlər həbs edərək Aleksandrapola (indiki Leninakan F.C) və Sevana sürgünə göndərmiş və bir çoxunu mühakiməsiz cazaçılaşdırılmışdır.

Azərbaycan xarici işlər naziri Mir Yusif Cəfərovun 8 iyul 1919-cu ildə Ermanistanda Azərbaycanın solahiyətli nümayəndəsi M.Təkiniskinin göndərdiyi teleqramda bunu bir daha sübut edir. Həmin telegramda yazılır: "Şərur-Naxçıvan tərəfdə ermənilər repressiyaya başlamış və kütləvi surətdə həbslər etmişlər. Heç bir günahı olmayan görkəmli şəxslərdən Mirzəli bəy Baktaşov, Əli Sabri Qasimov, Hüseyin ağa Novruzovu,

Cəfər boy Yerevanskini, Teymurhəsan Kazimovu həbs edərək Naxçıvandan Aleksandrapola aparmışlar. Hər iki xalqın mənafeyi naminə xahiş edirik ki, günahsız şəxslərin azad olunması haqda tədbir görəsiniz" [6, v. 186].

İngilis-ermoni tacavüzkarlarının etdikləri bu cinayatlara qarşı 1919-cu il iyul ayının ortalarında Naxçıvan şəhərində və Şərur qazasında ısyən qaldırılır. ısyən demək olar ki, bütün Naxçıvan qazasını bürüyür. Ingilislərin Naxçıvanda yaratdığı başda qubernator Varşamyan olmaqla daşnak hərbi hökuməti qovulur. Naxçıvan və Şərurda duran qarnizonlar parakandə surətdə Naxçıvan ölkəsini tərk edib qaçır.

Arxiv sənədlərindən aydın olur ki, 1917-ci ilin dekabr ayından başlayaraq 1920-ci il iyun ayına kimi başda Andranik Ozanyanın, Nijdenin, Dronun, Gibbonun, Doluxanuvun və başqalarının başlılıq etdiyi erməni quldur dəstələri tərəfindən tökcə İrəvan quberniyasında 200-dən artıq, Naxçıvan, Şərur-Darələyəz və Ordubad qazalarında 50-dən artıq müsəlman kəndlərinə basqınlar edilmiş, dağdırılmış, yandırılmış, kənd əhalisinin çoxu öldürülmüş, canlarını qurtaranlar isə öz yurdlarından didərgin düşmüşlər. Zəngəzur, Naxçıvan, Ordubad, Qarabağ və başqa yerlərdən Azərbaycan Cümhuriyyətinin parlamentinə və hökumətinə göndərilmiş yüzlərə telegram, maktub və ərizələrdə daşnak quldur dəstələrinin törətdikləri vəhşiliklər haqqında məlumat verildi.

1920-ci ilin mart ayının 21-də Novruz bayramının birinci günündə 1000 nəfərdən ibarət olan erməni silahlı dəstələri Ordubad qazasının Düyülin, Vanand, Vəlever, Xanəğa, Dekşər, Ağrı, Gəncə, Anabad, Əylis, Kili, Kotam, Varanert, Diza, Unus kəndlərinə hücum edərək yandırılmış, qarət edib əhalinin çox hissəsini qırılmış və Ordubad şəhərini mühasirə etmişdir. Ordubadda bir neçə bina yandırılmışdır. Lakin ermənilər şəhəri gira bilməmişdilər. Ordubadlılar yaxşı müdafiə olunaraq ermənilərə böyük itki vermişdilər [7, 1920, 15 aprel].

1918-1920-ci illərdə erməni daşnakları Şərurda 76 kəndi, Vedibasarda 118, Darələyəzda 74 kəndi, Əlincəçay və Gilançay boyunca 80-dən artıq kəndi yerlər yeksan etmiş, yandırılmış və əhalisinin çoxunu qırmışdır [3, v. 744].

Ümumiyyatla ermənilər tərəfindən 1917-1921-ci illərdə İrəvan quberniyasında 220000-dən çox, Zəngəzur qazasında 200000 və Naxçıvan, Şərur-Darələyəz və Ordubad qazalarında isə 73727 nəfər azərbaycanlıya vəhşicəsinə soyqırımı etmişlər [8, s. 81].

1920-ci il aprel ayında Azərbaycanda vaziyət gürgünlaşır. Bu vaxt XI Qızıl Ordu Denikin ordularının qılıqlarını möglüb edərək Azərbaycan Cümhuriyyətinin şimal sərhadına yaxınlaşdı. F.X.Xoyski aprelin 15-də Sovet Rusiyası hökumətinə öz hökuməti adından nota verərək Azərbaycanın təhlükəsizliyindən narahat olduğunu bildirdi. Onun notası cavabsız qalır. Apelen 27-də XI Qızıl Ordu Azərbaycan şəhərlərinə keçərək Bakıya doğru hərəkat etdi. Bolşeviklərin real sürətdə hakimiyyəti almasına imkan yaradır. Elə həmin gün Azərbaycan parlamenti hakimiyyəti bolşeviklərə təslim etmək məsələsini müzakirə edir və son iclasında hakimiyyəti qan tökmədən vermek haqqında qarar qəbul edilir. Həmin qararda deyilir: "Sizi 27 apreldə göndərilmiş tarixi məktubunu müzakirə etdiğim, onun məzmunun yaşadığımız anla tutuşturduğundan sonra və tərafımızdan seçilmiş komissiyaya aşağıdakı məsələlərə dair təklifinizi nəzərə alaraq:

1. Sovet hakimiyyəti tərəfindən idarə olunan Azərbaycanın istiqlaliyyəti saxlanılır;
2. Azərbaycan kommunist partiyası hökumətin yaradılması müvəqqəti orqan olacaqdır;
3. Hər hansı bir xarici təzyiqdən asılı olmayaq Azərbaycanın yekun idarə forması Azərbaycan Fəhlə, Kəndli və Əsgər Deputatları timsalında Azərbaycan ali qanunverici idarəsi tərəfindən müəyyənləşdirilir;
4. Bütün hökumət idarələrinin qulluqçuları öz yerlərində qalırlar, yalnız yüksək vəzifə tutan şəxslər dayışdırılırlar;

5. Yeni yaranmış müvəqqəti kommunist hökuməti və parlament üzvlərinin həyatlarının və əmlaklarının toxunulmazlığına zəmanət verir;
6. Qızıl Ordunun Bakıya vuruşla daxil olmasının qarşısının alınması üçün tədbirlər görülecekt;
7. Yeni hökumət Azərbaycanın müstəqilliyinin tapdalanması məqsədi ilə edilən hər hansı bir xarici qüvvələrə qarşı sərəncamında olan bütün vasitələrlə qətiyyətli tədbirlərlə mübarizə aparacaq.

Mir Yusif Cəfərov – Parlamentin sədri
Vəkilov – Dəftərxana müdürü¹.

Həmçinin son iclasın qararında göstərilirdi: Hakimiyət bu şartla bolşeviklərə təslim edilir ki, Azərbaycanı idarə edəcək Sovet hakimiyəti onun tam istiqlaliyyətini qoruyub saxlaşın².

XI Rus Ordusunun 28-ci diviziyanın I və II atlı polkları Korpusdan, Batabatdan və Biçənək aşırıından, Şahbuzdan, Cəhridən keçərək 28 iyul 1920-ci ildə Naxçıvana daxil olması və Naxçıvanda inqilab komitəsinin yaradılmasından sonra A. Şadliniskinin təşkil etdiyi "Qırmızı Tabor" və "Naxçıvan polkunun" qəhrəman döyüşülərinin aparlığı mübarizə nəticəsində 1920-ci ilin noyabr ayının axırları və dekabr ayının əvvəllərində Naxçıvan, Şərur və Ordubad qazaları erməni daşnaklarından demək ki, tamaşaçıları təmizlənir.

Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixdə imzaladığı sərəncamda deyilirdi: "Azərbaycan Xalq Cumhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin içtimai və siyasi şəraitdə faaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddədə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyatından, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaq bütün vətəndaşlara hərəkət hüquqları verilməsi, dövlət sərhadlarının müəyyən olunması, Azərbaycan dövlətçiliyi attributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın galəcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq faaliyyətini əks etdirən əsas istiqamətlərindədir".

Cəmi 23 ay faaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın içtimai fikir tarixində, Azərbaycan xalqının dövlət suverenliyinin hərpası yoluyla layiqli yer tutur.

ƏDƏBİYYAT

1. "Azərbaycan" qaz., 2018, 10 yanvar.
2. "Borba" qaz., 1918, 17 avqust.
3. NMR DA: f. 582, s. 1, iş 40.
4. NMR DA: f. 314, s. 5^a, iş 73.
5. NMR DA: f. 314, s. 5^a, iş 71.
6. NMR DA: f. 314, s. 5^a, iş 74.
7. "Azərbaycan" qaz., 1920, 27 aprel.
8. Naxçıvan jurnalı (İctimai-siyasi, ədəbi-bədii jurnal). 2005, № 2, s. 81.

Фахраддин Джабаров

ПОЛИТИЧЕСКАЯ СИТУАЦИЯ В НАХЧЫВАНЕ В ГОДЫ АЗЕРБАЙДЖАНСКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ

В статье с помощью документов и материалов, относящихся к тому периоду, широко освещается политическая ситуация, царившая в Нахчыване в годы Азербайджанской Демократической Республики, и зверства, творимые здесь армянами. А также в статье много места уделено доведению до внимания мировой общественности, какого труда и великих усилий стоило получение автономии Нахчывана; несмотря на искашение исторических фактов после падения АДР и во время СССР, в период независимости дана реальная оценка людям, жившим в то время, и несправедливостям, которым подвергался тогда наш народ.

Ключевые слова: Азербайджанская Демократическая Республика, Нахчыван, Аразско-Туркская Республика, автономия, зверства армян, Зам. газ., Азшаджев.

Fakhraddin Jafarov

POLITICAL SITUATION IN NAKHCHIVAN DURING THE YEARS OF THE AZERBAIJAN DEMOCRATIC REPUBLIC

The political situation prevailing in Nakhchivan in the years of the Azerbaijan-Democratic Democratic Republic and the atrocities committed here by Armenians are widely covered in the paper with help of documents and materials relating to that period. Also a lot of space is given here to bringing to the attention of the world community, what labor and great efforts cost the getting of autonomy of Nakhchivan; despite the distortion of historical facts after the fall of the ADR and during the USSR, during the period of independence a real assessment was given to the people who lived at that time and the injustices that our people were then subjected to.

Keywords: National Republic of Azerbaijan, Nakchivan, Turkish Republic of Aras, autonomy, Armenian atrocities.

(Akademik İsmayıł Hacıyev tərəfindən təqdim edilmişdir)